

(Hekayə)

*Quşyeyən hörümçək evdə istədiyi ki-  
mi gəzir, canımı alan qorxu isə səngi-  
mək bilmir.*

*Beatrislə birlikdə yarmarkanadaki kirli çadırı girdiyimiz gün anladım ki, bu iyərənc həşərat taleyin mənim üçün hazırl-*

İndirmeği düşünürdüm.

Hörümçeyi mənzilimə buraxdıığım, xərçəng kimi tələsə-tələsə qaçıb mebelin altında gizlənmeyini izlədiyim gecə mənim üçün təsvirolunmaz bir həyatın başlanğıcı oldu. Ondan bəri hər anım gözə görünməz varlığı ilə bütün evi doldurmuş quşyeyənin addım səsləri ilə kecir.

# Quşyeyən hörmət hökümçək

*ladiğı en pis sınaq ola bilər. Aydın bir baxışda qəfildən parlayan həqarət və mərhəmətdən belə pis...*

Bir neçə gün sonra hörümçeyi almaq üçün qayıtdığımı görən kələkbaz satıcı təccübənləmişdi. O, mənə həşəratın bəzi xüsusiyətləri, qəribə qidalanma vərmişləri barədə bir-iki şey danışdı. Artıq ruhumun dözə bilecəyi ən böyük təhlükə və qorxu əllərimdəki taxta yeşiyin içindəydi. Titrəyərək, tərəddüd edərək ad-dımladığımı xatırlayıram. Ev yolunda hörümçeyin yüngül və six çekisini hiss edə bilir, yeşiyin ağırlığını onun ağırlığından rahatlıqla ayırrırdım. Sanki ikisininin çekisi ayırydı: yeşik saf taxtaydı, o isə məniayağıma bağlanmış yük kimi aşağı çəkən iyrənc, zəhərli heyvan idi. Yeşiyin içindəki kiçik cəhənnəmin köməyi ilə digərini, nəhəng insan cəhənnəmini son-

Hər gecə titrəyərək ölümcül dişləyi  
gözləyirəm. Çox vaxt donmuş, gərgin  
və keyimmiş vəziyyətdə oyanıram, çünkü  
yuxuda olarkən daima dərimi qıdılqla-  
yan ayaqlarını, bədəninin ağırlığını və  
sərt qarnının toxunuşunu hiss edirəm.  
Amma hər dəfə səhər açılır. Mən hələ  
də sağam, ruhum özünü boşuna hazırla-  
lavır.

Bəzi günlər mənə elə gəlir ki, quşyeyən yoxa çıxıb, itib, ya da ölüb. Lakin bunu dəqiqləşdirmək üçün heç nə etmirəm. Hamamdan çıxanda və ya yatağa girmək üçün soyunmando onunla qarşı-qarsıya qəlmək sansını saxlayıram. Bəz-

# Xuan Xose Arreola


Tərcümə etdi:  
İlahə Əkbər

*zən də gecənin sakitliyi onun addımları  
nın əks-sədasiını mənə çatdırır. Bu səs  
hiss edilməyəcək qədər zəif olduğum  
bilsəm də, ona qulaq verməyi öyrənmə  
dim.*

Çox vaxt onun üçün qoyduğum yem toxunmadığını qörürəm. Yem yoxa çıxs

belə, onu quşyeyən hörümçəyin, yoxsa  
başqa bir günahsız qonağın yediyir.  
hardan bilə bilərdim? Arada düşünürəm  
ki, bəlkə də firıldaqlıq qurbanı olmur  
şam. Özümü saxta quşyeyən hörümçəyin  
insafına buraxmışam. Bəlkə də o keç  
ləkbaz məni aldadıb, adı, təhlükəsiz və  
iyrənc böcəyi od qıymətinə sıriyib.

Əslində bunun heç bir əhəmiyyət yox idi, gecikən ölümün bütün məsuliyyətini hörümçəyin boynuna qoymuşdu. Yuxusuzluğın en çox əzab verdiyi saatlarda, man ehtimallarında itibarla



tanda, heç cür sakitləşə bilməyəndə hörümçək ziyanı time gəlir. Karixib vurnuxa-vurnuxa otağı gəzir, divarlara dırmaşmaq üçün yönəmsiz cəhd'lər edir. Dayanır, başını qaldırır və kiçik qollarını hərəkət etdirir. Sanki həyəcanla görünməz yoldasını qoxlaysırmış.

*Həmin an öz tənhalığımızdan sarsılmış, kiçik bədheybət tərəfindən künçə qıṣılış halda bir vaxtlar Beatriş və onun əlcətməz yaxınlığını xəyal etdiyimi vətulayram.*